



VÖEN 1700230312

Audit license/İcazə № SA/309

Dated/Tarixi: 27.04.2022-ci il

INDEPENDENT AUDITOR

İlham Süleyman oğlu Süleyman

SƏRBƏST AUDİTOR

İlham Süleyman oğlu Süleyman

Ünvan: Azərbaycan Respublikası, AZ1004, Bakı şəh., Səbail r-nu, Badamdar şossesi, 2-ci Y/M, Giriş 1, ev 112, m.17 tel.: (+994 50) 2016610

Address: Appart.17, building 112, Badamdar-2, Sabail district, Baku, AZ1004, the Republic of Azerbaijan

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

“Meqa Sığorta” ASC-nin səhmdarlarına

Şerti müsbət rəy

Biz, “Meqa Sığorta” ASC-nin və onun törəmə şirkəti olan “Meqa Həyat Sığorta” ASC-nin (birlikdə “Qrup”) 31 dekabr 2024-cü il tarixində təqdim edilən maliyyə vəziyyəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatdan, kapitalda dəyişikliklər haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatdan, eləcə də əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına izahedici qeydlərdən ibarət olan birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə əsasən, hesabatımızın “Şerti müsbət rəy üçün əsaslar” bölməsində təsvir olunan məsələnin təsiri istisna olmaqla, əlavə edilən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə Qrupun maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.

Şerti müsbət rəy üçün əsaslar

Qrupdan 1 yanvar 2023-cü il tarixindən etibarən 17 №-li “Sığorta Müqavilələri” Maliyyə Hesabatlarının Beynəlxalq Standartının (MHBS) tətbiq edilməsi tələb olunmuşdur. Lakin Qrup bu Standartı tətbiq olunma tarixində tətbiq etməmişdir. 17 №-li MHBS qeyd olunan tarixdən etibarən əvvəllər tətbiq edilən Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 4 “Sığorta Müqavilələri” (MHBS 4) Standartını əvəz etmişdir. Müvafiq olaraq, Qrup 31 dekabr 2024-cü il tarixinə bu maliyyə hesabatlarının hazırlanması üçün MHBS 4-ü tətbiq etməyə davam etmişdir, hansı ki, MHBS-in tələblərinə uyğun deyil. Qrupun MHBS 17-ni tətbiq etməsi, müqayisəli rəqəmlər də daxil olmaqla birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının müəyyən elementlərinə əhəmiyyətli təsir edə bilərdi. MHBS 17-nin qəbul edilməməsinin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına təsiri audit hesabatımızın təqdim edilməsi tarixində müəyyən edilməmişdir.

Biz, audit Beynəlxalq Audit Standartlarının (“BAS”) əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti” bölməsində təsvir edilir. Biz ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının auditinə aid olan etik normalar və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinə tətbiq edilən Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblər üçün beynəlxalq etika məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)” (IESBA Məcəlləsi) prinsiplərinə uyğun olaraq Qrupdan asılı deyilik. Biz həmçinin digər etik öhdəliklərimizi bu tələblərə və IESBA Məcəlləsinə uyğun yerinə yetirmişik. Biz ictimai əhəmiyyətli qurumların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinə şamil olunan müstəqillik tələblərini tətbiq etmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları şerti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının audit baxımından və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına dair auditor rəyinin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə rəhbərliyin və məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmaüsünə imkan verən daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik Qrupu ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Qrupun fəaliyyəti göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda Qrupun fəaliyyətinin fəaliyyətsizliyinə aid məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun aparılmasında fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan şəxslər Qrupun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması və təqdimatı prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditi üzrə auditorların məsuliyyəti

Bizim məqsədımız birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o, zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda BAS-lara uyğun aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin belə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsasında qəbul etdikləri verilmiş iqtisadi qərarlarına təsir göstərmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir. BAS əsasında aparılan audit yoxlaşmasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:


- birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrifləri aşkarlayır, təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır, icra edir və rəyimiz üçün müvafiq əsası təşkil edəcək kafi və müvafiq dəlillər toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli səhv buraxma, təhrif etmə və daxili nəzarətin yetersizliyi kimi hallarla əlaqəli olur;
- mövcud şərtlərdə müvafiq olacaq, lakin Qrupun daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik;
- istifadə olunan uçot siyasətlərinin, uçot prinsiplərinin və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik;
- rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Qrupun fəaliyyətinin fəaliyyətsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub-olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə "birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında ciddi qeyri-müəyyənlik mövcuddur" deyilərsə, auditor hesabatımızda birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəyimiz auditor hesabatımızın hazırlanma tarixində əldə etdiyimiz audit dəlillərinə əsaslanır. Bununla belə, gələcəkdə baş verə biləcək hadisələr və ya şərtlərin dəyişməsi Qrupun işində fəaliyyətin fəaliyyətsizliyi prinsipini poza bilər;
- Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqdləri və hadisələri əks etdirib-etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit zamanı daxili nəzarət sisteminə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı Qrupun rəhbərliyi ilə əlaqə saxlayır, müstəqilliyə dair müvafiq etik tələblərə əməl etməyimizi bəyan edirik.

İlham Süleyman oğlu Süleyman
Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, serbest auditor

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş
27.04.2022-ci il tarixli SA/309 sayılı icazə

Bakı şəhəri, 1 sentyabr 2025-ci il



Maliyyə vəziyyəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat**31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə***(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeydlərə istinad	31.12.2024	31.12.2023
Aktivlər			
Uzunmüddətli aktivlər			
Qeyri-maddi aktivlər	7	185 252	188 006
Torpaq, tikili və avadanlıqlar	8	644 477	498 463
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	9	312 500	1 026 020
Sair uzunmüddətli maliyyə aktivləri		60 812 653	36 576 766
Cəmi uzunmüddətli aktivlər		61 954 882	38 289 255
Qısamüddətli aktivlər			
Ehtiyatlar		5 309	2 703
Qısamüddətli debitor borcları	10	12 146 901	10 620 577
Pul vəsaitləri və onların ekvivalentləri	11	16 378 391	15 033 168
Sair qısamüddətli maliyyə aktivləri	12	3 021 693	163 576
Sair qısamüddətli aktivlər		204 492	48 571
Sair aktivlər		119 725	111 525
Cəmi qısamüddətli aktivlər		31 876 511	25 980 120
Cəmi aktivlər		93 831 393	64 269 375
Kapital və öhdəliklər			
Kapital			
Səhmdar kapitalı	13	23 000 000	23 000 000
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	13	9 216 062	8 227 549
CƏMİ KAPİTAL		32 216 062	31 227 549
Uzunmüddətli öhdəliklər			
Uzunmüddətli kreditör borcları	14	12 836 191	6 394 406
Sair uzunmüddətli öhdəliklər	14	23 494 472	19 598 943
Cəmi uzunmüddətli öhdəliklər		36 330 663	25 993 349
Qısamüddətli öhdəliklər			
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	15	754 088	312 673
Qısamüddətli kreditör borcları	15	1 660 277	960 413
Sair qısamüddətli öhdəliklər	15	22 870 303	5 775 391
Cəmi qısamüddətli öhdəliklər		25 284 668	7 048 477
Cəmi öhdəliklər		61 615 331	33 041 826
Cəmi kapital və öhdəliklər		93 831 393	64 269 375

Grupun İdarə heyəti adından imzaladılar və buraxılış üçün təsdiq etdilər:

Uğur İbrahimli

İdarə heyətinin sədri

Bakı şəhəri, 1 sentyabr 2025-ci il

Orxan Abutalıbov

Baş mühasib

Mənfəət və zərər və digər məcmu gəlir haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat
(xərclərin xarakteristikası üzrə)
31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlərə istinad	2024	2023
Əsas əməliyyat gəlirləri	16	48 269 658	39 214 457
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	16	(10 000 582)	(10 717 534)
Investisiya gəlirləri	16	5 165 818	3 581 300
Subroqasiya gəlirləri	16	331 523	254 534
Sair gəlirlər	16	557 324	620 159
Cəmi gəlirlər:		44 323 741	32 952 916
Əsas əməliyyat xərcləri (sığorta fəaliyyəti üzrə)	17	(23 253 773)	(16 765 234)
İşlərin aparılması xərcləri	17	(15 728 666)	(11 682 480)
Sair əməliyyat xərcləri	17	(31 503)	(9 955)
Cəmi əməliyyat xərcləri:		(39 013 942)	(28 457 669)
Əməliyyat mənfəəti (zərəri)		5 309 799	4 495 247
Maliyyə mənfəəti (zərəri)		5 309 799	4 495 247
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)		5 309 799	4 495 247
Mənfəət vergisi		(1 061 960)	(894 249)
Hesabat dövründə xalis mənfəət (zərər)		4 247 839	3 600 998

Qrupun İdarə heyəti adından imzalandılar və buraxılış üçün təsdiq etdilər:

Uğur İbrahimli
İdarə heyətinin sədri

Orxan Abutalıbov
Baş mühasib

Bakı şəhəri, 1 sentyabr 2025-ci il

Kapitalda dəyişikliklər haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat**31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə***(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeydlərə istinad	Səhmdar kapitalı	Bölüşdürül- məmiş mənfəət (ödənilməmiş zərər)	Cəmi kapital
01.01.2023-cü il tarixinə qalıq		23 000 000	8 494 863	31 494 863
İl üzrə xalis mənfəət (zərər)	18		3 600 998	3 600 998
İl üzrə mülkiyyətçilər arasında Kapitalın bölüşdürülməsi (dividendlər)			(3 200 000)	(3 200 000)
İl üzrə kapitalın maddələri Arasında köçürmələr (mənfəətdən istifadə)			(668 312)	(668 312)
İl üzrə kapitalda dəyişikliklərin cəmi			(267 314)	(267 314)
31.12.2023-cü il tarixinə qalıq		23 000 000	8 227 549	31 227 549
İl üzrə xalis mənfəət (zərər)	18		4 247 839	4 247 839
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)			(2 600 000)	(2 600 000)
Kapitalın maddələri arasında köçürmələr (mənfəətdən istifadə)			(659 326)	(659 326)
İl üzrə üzrə kapitalda dəyişikliklərin cəmi			988 513	988 513
31.12.2024-cü il tarixinə qalıq	13	23 000 000	9 216 062	32 216 062

Qrupun İdarə heyəti adından imzaladılar və buraxılış üçün təsdiq etdilər:**Uğur İbrahimli**

İdarə heyətinin sədri

Bakı şəhəri, 1 sentyabr 2025-ci il

Orxan Abutalıbov

Baş mühasib

Pul vəsaitlərinin hərəkəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat**31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə***(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeydlərə istinad	2024	2023
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Birbaşa sığorta üzrə sığorta haqları		47 224 466	38 434 742
Təkrarsığortaya qəbul edilmiş təkrarsığorta haqları		276 470	77 280
Sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə		693 998	525 036
Təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon müzdlər		74 724	177 398
Alınmış faizlər		5 165 818	3 581 300
Subroqasiya gəlirləri		331 523	254 534
Sair gəlirlər		557 324	599 323
Verilmiş sığorta ödənişləri və sığorta məbləğləri		(16 726 967)	(8 984 061)
Qaytarılan sığorta haqları		(1 440 469)	(470 023)
Təkrarsığortaya verilmiş sığorta haqları		(4 646 244)	(6 920 675)
Qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə		(184 734)	(354 023)
İşlərin aparılması xərcləri		(15 453 397)	(11 480 465)
Tənzimləmə xərcləri		(255 358)	(36 452)
Sair xərclər		(22 458)	(9 955)
Mənfəət vergisi		(1 061 960)	(894 249)
Əməliyyat aktiv və passivlərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		14 532 736	14 499 710
Əməliyyat aktiv və passivlərində dəyişikliklər			
Ehtiyatlar		(2 607)	(1 970)
Debitor borcları		(1 595 916)	(2 710 837)
Əməliyyat fəaliyyəti üzrə sair aktivlər		(101 545)	(15 127)
Kreditor borcları		17 559 833	293 952
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər		345 214	1 121 005
Əməliyyat fəaliyyəti üzrə sair öhdəliklər		737 467	536 504
Əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri		31 475 182	13 723 237
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Bina və avadanlıqların satılması		56 000	90 500
Avadanlığın silinməsi		(20 927)	
Binalar və avadanlığın alınması		(387 503)	(317 599)
Qeyri-maddi aktivlərin alınması		(26 100)	
Depozit hesabına artma/azalma		(895 234)	(1 934 061)
Qiymətli kağızlar üzrə artma/azalma		(26 443 059)	(8 169 976)
İnvestisiya fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri		(27 716 823)	(10 331 136)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Ödənilmiş dividend		(2 600 000)	(3 200 000)
Mənfəətdən istifadə		(699 326)	(668 312)
Maliyyələşdirmə fəaliyyəti üzrə xalis pul vəsaitləri		(3 299 326)	(3 868 312)
Məzənnə dəyişiklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		(9 045)	2 358
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım (azalma)		449 988	(473 853)
İlin əvvəlində pul vəsaitləri və onların ekvivalentləri		1 141 658	1 615 510
İlin sonunda pul vəsaitləri və onların ekvivalentləri	11	1 591 646	1 141 657
<i>Qeyd: Depozit hesablardakı pul vəsaitləri</i>	11	14 786 746	13 891 511

Qrupun idarə heyəti adından imzaladılar və buraxılış üçün təsdiq etdilər:**Uğur İbrahimli**

İdarə heyətinin sədri

Orxan Abutalıbov

Baş mühasib

Bakı şəhəri, 1 sentyabr 2025-ci il